




Milli azadlıqdan
şirin nemət yoxdur!

Heydar Aliyev

**YENİ
AZƏRBAYCAN**

Azərbaycan dövlət müstəqilliyi Azərbaycan xalqının milli servatidir

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.

16 aprel
2025-ci il,
çərşənbə
№ 062 (6890)
Qiyamət
60 qəpik



Bax səh. 3

Bakı əməkdaşlığı, sülhü və sabitliyi təbliğ edir



Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlara xüsusi diqqətlə yanaşır

Birinci vitse-prezident Mehriban Əliyeva və
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva Bakıdakı 1 saylı körpələr evində və
1 saylı uşaq evi sosial xidmət müəssisəsində...

Bax səh. 2



Azərbaycan - Gürcüstan: Strateji əhəmiyyət daşıyan münasibətlər

Bax səh. 2

Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

Bax səh. 4



Bax səh. 5

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib



Bax səh. 3

Zəngəzur dəhlizindəki layihələr tamamlanır

İlk dəfə...

Azərbaycan müstəmləkəçiliyə və neo-kolonializmə qarşı mübarizə aparən xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsəddə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının 2023-cü ilin iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə və xaricdə, o cümlədən BMT müstəvisində homin xalqların hüquqları ilə bağlı çoxlu sayda beynəlxalq konfrans təşkil edib.

Yeri gəlmişkən, BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Afrikaasillli xalqların Daimi Forumunun 4-cü sessiyası keçirilib. BMT Baş Assambleyasının 2021-ci il 2 avqust tarixli qətnaməsi ilə yaradılmış Daimi Forum quldarlığın...

Bax səh. 4

Fransadan tələb edirik!

Fransa Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmir. Rəsmi Paris "ermənilərdən çox ermənilik" edərək hər fürsətdə ölkəmizlə bağlı qərəz və böhtan dolu mövqe sərgiləyir. Bugünlərdə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Avropa İttifaqının XİN başçılarının iclasında Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycan haqqında birtərəfli və ermənilərin mövqeyinə uyğun fikirlər səsləndirməsi də bunun göstəricisidir.

Jan-Noel Baro niyə Ermənistanın silahlandırılmasından danışır?

Azərbaycanın Xarici İşlər Nazirliyi isə fransız nazirin iddialarını rədd edərək pisləyib. Nazirliyin mətbuat katibi bildirib ki, Fransanın...

Bax səh. 4

11-ci Toplantı...

Aprelin 15-də Bakıda Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatlığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAf) 11-ci Toplantısı keçirilib. BRAf region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoqun və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.

Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələrinin, həmçinin Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin...

Bax səh. 5

Sosial-iqtisadi inkışafın təzahürü

Azərbaycan iqtisadiyyatı 2025-ci ilin ötən 3 ayı ərzində enerji bazarındakı əlverişsiz mühitə baxmayaraq, dayanıqlı artım templərini qoruyub saxlayıb. İqtisadiyyatda artım tempi qeyri-neft ÜDM-i hesabına təmin olunub. Bu amil sosial sahələrdə də öz müsbət dinamikasını nümayiş etdirib. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 milyard 690.7 milyon manat təşkil edib. Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6,1 faiz artaraq 2023 manata çatıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, əhalinin gəlirlərindəki artım dinamikası...

Bax səh. 6

Kanada Avropanı niyə silahlandırır?

Kanada Avropanın silahlanmasında iştirak etmək niyyətindədir. Qərb KİV-lərinin məlumatına görə, Kanadanın Baş naziri Mark Karni Kvebek əyalətinə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Kanada Avropa İttifaqı və ittifaqın üzv ölkələri ilə hərbi-təhlükəsizlik sahəsində iki və çox tərəfli əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır. M.Karni qeyd edib ki, Kanada global tərəfdaşları ilə təhlükəsizliyi daha da gücləndirir, o cümlədən transatlantik məkanın sabitliyini və təhlükəsizliyini tam şəkildə təmin etmək üçün Avropanın silahlanması ilə bağlı planlar irəli sürüb...

Bax səh. 7

Avropa İttifaqı tarixlə siyasəti qarışdırır...



Bax səh. 7

İsraildən HƏMAS-a təklif...



Bax səh. 7

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlara xüsusi diqqətlə yanaşır

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində...



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində və Nizami rayonundakı 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar.

AZƏRTAC xəbər verir ki, 1 saylı körpələr evində hazırda 3 yaşadək 63 uşaq var. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütləq su-rətdə burada olur, körpələrin sağlamlıqları, onların yaşayış şəraiti ilə daim maraqlanı, balacalara xüsusi qayğı ilə yanaşırlar.

Qeyd edək ki, körpələr evinin 1930-cu ildə tikilən binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub.

Daim nəci təşəbbüsləri ilə seçilən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onların savadlı olmasına xüsusi diqqətlə yanaşır. Beləliklə, gələcəyimiz olan uşaqlarla bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir.

Sonra Birinci vitse-prezi-

dent Mehriban Əliyeva və Leyla Əliyeva 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldular.

Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva bu müəssisəni də tez-tez ziyarət edir, bayram günlərində buranın sakinləri ilə görüşür, onları hədiyyələrlə sevindirirlər.

Hazırda 1 saylı uşaq evi sosial xidmət müəssisəsində 3 yaşdan 18 yaşadək 100 uşaq var. Onların təhsil alması, idmanla məşğul olması və sağlamlıqlarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.


Müəssisənin sakinləri sevimli qonaqları olan birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanı həmişə şeir, mahnı və ədəbi proqramla qarşılayıblar. Bu dəfə də istisna olmadı.

Heydər Əliyev Fondu yarandığı gündən bu müəssisəni diqqətdə saxlayır, burada yaşayan yeniyetmələrin ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan bu müəssisənin açılışı 2005-ci ildə Azərbaycanın birinci xanımının iştirakı ilə olub. 2017-ci ildə isə buranın iki sakini ailə həyatı qurub. Onların toyu Heydər Əliyev Fondu tərəfindən təşkil edilib, gənclərə mənzil və avtomobil hədiyyə olunub.

Azərbaycan - Gürcüstan: Strateji əhəmiyyət daşıyan münasibətlər

Qonşu Gürcüstanın yeni seçilən hökumət və dövlət başçılarının ilk xarici səfərlərini Azərbaycana etmələri artıq ənənəyə çevrilib. Bu, iki dövlət və xalq arasında qarşılıqlı etimadın, dostluğun əlamətidir. Tarixən oxşar tələrdən keçən Azərbaycan və Gürcüstan ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən müstəqilliyə qovuşduqdan sonra da xalqlarımızın dostluq ruhuna sadiq qalmaqla münasibətlərini mehriban qonşuluq prinsipi əsasında daha da möhkəmləndiriblər.

Müstəqil Gürcüstanın 6-cı Prezidenti Mixail Kavelaşvili də dost ölkədə formalaşan ənənəyə sadiq qalıb. Onun respublikamıza rəsmi səfəri başlayıb. Xatırladaq ki, 2024-cü ildə Gürcüstanın tarixində ilk dəfə yeni qayda ilə prezident seçkiləri baş tutub. Belə ki, dekabrın 14-də parlamentdə 300 nəfərdən ibarət seçki kollegiyası hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının namizədi Mixail Kavelaşvilini Gürcüstanın altıncı Prezidenti seçib. Prezidentin andıcmə mərasimi dekabrın 29-da baş tutub. İndi isə o, ilk dəfə Azərbaycana gəlməklə xarici turlərinə start verib.



Dostluq, tərəfdaşlıq və yüksək səviyyədə qarşılıqlı anlaşma

"Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır. Xalqlarımız arasında tarixi bağlar var". Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib. Müstəqillik dövrünün lap əvvəlindən Gürcüstanın və Azərbaycanın dostluq, tərəfdaşlıq və yüksək səviyyədə qarşılıqlı anlaşma nümayiş etdirdiklərini dəyən dövlətimizin başçısı bildirib: "Cənubi Qafqaz regionu strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilib və bunu yalnız biz etmişik".

Dövlətimizin başçısının bəhs olunan tədbirdə Gürcüstan barəsində ifadə etdiyi bu və digər fikirlər dost ölkədə böyük rəğbətlə qarşılanıb. Belə ki, yerli KİV-lər Prezident İlham Əliyevin Gürcüstanla bağlı ifadə etdiyi fikirləri manşet xəbərləri kimi yayıblar. Eləcə də dost ölkənin yüksək səviyyəli rəsmiləri, analitiklər qətiyyətli siyasi dəstəyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Son olaraq bu barədə Baş nazir İrakli Kobaxidze Antaliya Diplomatiya Forumunda Prezident İlham Əliyevlə baş tutan görüşdə danışıb. O, Prezident İlham Əliyevin ADA Universitetində beynəlxalq forumda çıxışı zamanı ikitərəfli əlaqələrimizə dair söylədiyi fikirlərin Gürcüstanda çox böyük maraqla qarşılandığını xüsusi vurğulayıb.

Ölkələrimiz arasında strateji tərəfdaş-

lıq münasibətlərinin təməli 1996-cı il martın 8-də imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ilə qoyulub. Müstəqilliklərini bəyan etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. İndiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında "Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə" qətnamələrdə dair səssəmə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Eyni zamanda, Gürcüstanın nümayəndə heyəti 2024-cü ildə Avropa Şurasının müxtəlif qurumlarının təmsilçiləri ilə görüşlərdə Azərbaycan nümayəndə heyətinin geri qayıtmaması məsələsinə aktuallaşdırıb, həmçinin ASPA-nın gündəliyinə ölkəmizin qatılmadığı debatların daxil edilməsinə etirazını bildirib. Qarşılıqlı dəstəklə bağlı belə misallların sayı kifayət qədər çoxdur.

Beş ölkədən biri

İqtisadi sektor Azərbaycan və Gürcüstanın strateji səviyyəyə yüksələn münasibətlərində mühüm yer tutur. İki dost ölkə ticari, enerji, nəqliyyat və logistika sahələrində sıx əməkdaşlıq edirlər. Azərbaycanla Gürcüstanın iqtisadi sahədə əməkdaşlığı yalnız ikitərəfli məzmun daşımır. İndiyədək iki dost ölkə qardaş Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi transmilli nəqliyyat və enerji layihələrini reallaşdırmağa nail olublar. Ölkələrimiz Orta Dəhlizlə daşımalarla böyük tələbat yarandığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılmasını hədəfləyən layihənin icrasını tamamlayıblar. Bununla da Orta Dəhlizin funksionallığının artmasına yeni imkanlar yaranıb. İki ölkə

arasında "yaşıl enerji" əməkdaşlığı da böyük perspektivlər vəd edir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın birgə həyata keçirdiyi "yaşıl enerji" dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var. Bu dəhliz vasitəsilə respublikamızda bərpa olunan mənbələrdən alınan elektrik enerjisi Qara dənizin dibi ilə çəkiləcək kabel xətti ilə Avropaya ötürüləcək.

Məmnunluq hissi ilə qeyd etmək olar ki, bu gün Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları arasında ilk beşlikdə yer alır. İnvestisiya qoyuluşunun əhatə dairəsi getdikcə genişlənir. Hazırda Azərbaycan Gürcüstana ən çox sərmayə yatırın ölkədir. İndiyədək respublikamızdan qonşu ölkəyə təxminən 3,6 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə bir milyard dolları ötüb.

Birgə hökumətlərarası komissiyanın 10-cu yubiley iclası

İkitərəfli iqtisadi əlaqələrin genişlənməsində birgə hökumətlərarası komissiyanın xüsusi rolu var. 2025-ci il yanvarın 17-də Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu yubiley iclası keçirilib. İclasda hökumət başçıları ikitərəfli əməkdaşlığın cari vəziyyətinə diqqət cəkiqlər və perspektivlə bağlı fikirlərini bölüşüblər.

İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolu imzalayıblar. Həmçinin Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Niyyət Protokolu imzalanıb.

Humanitar sahədə əməkdaşlıq

Azərbaycanla Gürcüstan arasında mədəni-humanitar sahədə əməkdaşlığın davamlı olaraq dərinləşməsi də məmnunluq doğurur. Birgə hökumətlərarası komissiyanın yubiley iclasında mədəni-humanitar mübadilənin və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə olunub. İki ölkə arasında humanitar sahədə əməkdaşlıqdan danışırkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, zamanında Heydər Əliyev Gürcüstanla əlaqələrə necə böyük önəm verib. O, iki ölkənin xalqları arasında əlaqələr belə xarakterizə edib: "Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli apararaq və gələcək nəsillərə ötürək".

Gürcüstana, həmçinin azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, "ERA Teatrı" və yeni yaradılmış "Beez" Uşaq teatrı fəaliyyət göstərir. 2023-cü ildə Gürcüstanda baş nazirlərin iştirakı ilə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təmələqoyma mərasimi keçirilib.

Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Bu muzey M.F.Axundzadənin, C.Məmmədovun və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.

İki dost ölkə Qərbin riyakar hücumlarının hədəfində

Biz yuxarıda Azərbaycanın və Gürcüstanın tarix boyunca oxşar tələrdən keçdiklərini qeyd etdik. Hazırda isə iki dost ölkə Qərbin bir sıra ölkələrinin və təsisatlarının riyakar hücumlarının hədəfinə çevrilib. Azərbaycan və Gürcüstan milli maraqları, suverenlik prinsiplərini ödə çəkməklə kollektiv Qərbin regiona nüfuz etmək siyasətinə qarşı çıxış edirlər. Azərbaycan ən yüksək səviyyədə dəfərlə bəyan edib ki, güc mərkəzinin qonşu dövlətlərə qarşı planlarında yer almayacaq, ölkə ərazisindən plasdarm kimi istifadə olunmasına imkan verməyəcək. Oxşar mövqeni həmçinin dost Gürcüstan da bölüşür. Bu ölkə Avropa İttifaqına inteqrasiyanı dəstəkləmə, milli maraqları ödə çəkir. Qərb isə qarşısında sözbəxan, suverenlik prinsiplərindən vaz keçən Gürcüstan görmək istəyir. Rəsmi Tbilisinin ötən il milli maraqları əsas götürməklə iki mühüm qanun qəbul etməsinin nəticəsi olaraq bu ölkə kollektiv Qərbin "qara siyahısı"na düşüb. Verilən məlumatlara görə, ayrı-ayrı Avropa ölkələrinin iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbul edilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik", - deyər Prezident İlham Əliyev ADA Universitetində baş tutan beynəlxalq tədbirdə sualları cavablandırarkən vurğulayıb.

Mübariz ABDULLAYEV

Bakı əməkdaşlığı, sülhü və sabitliyi təbliğ edir

Son illərdə global dünyada baş verən proseslər artıq köhnə nizamı tam olaraq sıradan çıxarıb. Xüsusilə, illərdir ki, apardığı siyasi təbliğatın bir anda sabun köpüyü kimi partlaması, demokratiya adı altında qurduğu müxtəlifönlü oyunlarının ifşası, nəhayət, sülh uğrunda deyil, əksinə, sülhə qarşı “dəstək” kampaniyalarının iflasi Avropa kontingentinin əsl simasını üzə çıxardı.

Beləliklə, Cənubi Qafqazda “möhkəmlənmək” üçün can atan Qərbin bütün cəhdləri bumeranq effekti ilə özünə qaydır. Əməkdaşlığı “təbəcilliklə” qarışdıran Qərb, xüsusilə Avropa Komissiyası dövlətlərin üzərində monopolist hegemoniya qurmaq üçün bütün vasitələrə əl atır. Bir nüansı isə vurğulamamaq olmaz - öz yolunu Qərbin, Avropanın “düsturları” ilə deyil, milli maraqları əsasında quran ölkələr bu instansiyaların ən qatı düşməninə çevrilir.

Qafqazı bölməyə cəhd...

Bu mənada, Avropa Komissiyasının təmsilində bəzi Qərb strukturlarının Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinə münasibəti anlaşılan deyil - 2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirləri ilə özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmiş ölkəmizə qarşı nümayiş etdirilən davranış birmənalı qarşılanma bilməz. Diq-qət yetirsək, Aİ ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq Avropa Komissiyasının ölkəmizə qorəzli baxışı ilə uzlaşmır. Nəzərə alsaq ki, Azərbaycan yeni dövrdə Aİ-nin ən etibarlı enerji tərəfdaşına çevrilir, alternativ enerji mənbəyi kimi Avropanın 10-dan yuxarı ölkəsinə qaz

ixrac edir, paralel olaraq, global etimada layiq görülür, AK-nın və onun təmsilində bir sıra strukturların mövqeləri ədalətsizdir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycanla münasibətinə toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: “Beləliklə, Avropa Komissiyasında öyləşənlər gözlərdən eynəyi çıxarsınlar və dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar”.

Bəli, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, BMT TŞ-nin məlum qətnamələrini yerinə yetirməyən, beynəlxalq aləmin tələblərinə məhəl qoymayan Ermənistanın korruptsiyaçı havadarları əsl həqiqəti göz ardı edir, regional sülh üçün səfərbər olan ölkəmizin



Sülhpərvər mövqeyi dəstəkləmək əvəzinə...

fəaliyyətini düzgün qiymətləndirmir. Vurğulamaq lazımdır ki, ötən 30 ildə Azərbaycan dövləti işğala məruz qalan tərəf olsa da, sülh prinsipini hər zaman ön sırada tutub, problemin danışıqlar yolu ilə həllinə üstünlük verib. Amma adını “beynəlxalq aləm” qoymuş təsisatlar, təşkilatlar, eləcə

də Avropa Komissiyası Azərbaycanın sülhpərvər mövqeyini dəstəkləmək, onu dəyərləndirmək əvəzinə daha çox işğalçının yanında yer alırlar. Təbii ki, bu məsələdə xaricdəki erməni lobbisinin “xidməti” xüsusi “dəyərləndirilməlidir”. Adıçəkilən qurumların üzvlərinin, hətta rəsmilə-

rinin belə rüsvətlə ələ alınması, korruptsiya girdabına düşməsi müasir dünyada tez-tez rast gəlinən presedentlərdən sayılır. Maraqlıdır ki, həttə bütün “maskası” üzündən ənənə bu kimi təşkilatlar sonradan da ədalətsiz mövqedən əl çəkmir, öz addımlarını davam etdirirlər...

Qeyri-adekvat yanaşma...

Qeyd olunduğu kimi, Azərbaycan bu gün Avropa İttifaqının üzvü olan ölkələrin enerji təminatında mühüm rol oynayır, ümumilikdə, Aİ ilə mühüm enerji dialoqu aparır - bu mənada, Avropa Komissiyasının Cənubi Qafqazla bağlı mövqeyinin “pərdə arxasından baxış” şəklində olması açıq qorəzin nümunəsidir. Etiraf olunmalıdır ki, Avropa Komissiyası və onun nümayəndələrinin imici artıq uzun müddətdir ki, yerlərdə sürünür - adı milyonluq korruptsiya faktlarında hallanır və ittiham edilir. Nə üçün öz “ayıbına kor olmayan” Avropa Komissiyası bütün qorəzədən əl çəkərək ədalətli mövqə tutmur? Qeyd

edildiyi kimi, korporativ maraqlar və bəzi şübhəli əlaqələr bu məsələdə əsaslı rol oynayır. Halbuki, Azərbaycan 2020-ci ildən başlayaraq formalaşan yeni dünya düzenində “yol strategiyası”na əsaslanaraq özünün mühüm beynəlxalq əsaslara söykənən ticari doktrinasını formalaşdırır. Azərbaycan bu gün ən əhəmiyyətli qovşaqlardan biri kimi Avroasiyanın mərkəzində birləşdirici funksionallıq daşıyır. Orta Dəhliz vasitəsilə Qərbi Şərqə bağlayan, Mərkəzi Asiya ilə Kiçik Asiyayı qovuşdurub, oradan isə Avropa məkanına inteqrasiyanı reallaşdırən Azərbaycan böyük bir anlamda ticari körpü, siyasi zəncirin ən mühüm birləşdiricisinə çevrilir. İstər enerji, istərsə də digər sahələrin inkişafı

üçün əsas meyara çevrilmiş və Avropa ilə Çin arasındakı ən effektiv yolun ən mühüm stansiyası kimi oturuşmuş Azərbaycan özünün üstünlüklərini məharətlə iqtisadi dividəndə çevirir - Avropa Komissiyası və onun kimi strukturların diqqət yetirməli olduğu məqamlardan biri də məhz odur ki, biz yaratdığımız bu dividəndləri fərdi deyil, global müstəvidə dəyərləndiririk. Başqa sözlə, Azərbaycanın yaratdığı bu mənzərədən bütün dünya iqtisadi-ticari, yeni zamanda siyasi baxımdan bəhrələnmir. Qeyd olunduğu kimi, müəyyənləşdirilən və həyata keçirilən xarici siyasət kursu özündə global həmrəyliyi və beynəlxalq əməkdaşlığı təərrünnüm etməklə yanaşı, yeni layihələrin formalaşdırılmasını və təbliğini də ehtiva edir.

Azərbaycan mühüm əməkdaşlıq platformaları təqdim edir...

Azərbaycan nə üçün Cənubi Qafqazın həm iqtisadi, həm də siyasi lideridir sualına cavab çoxmənalıdır:

- Ölkəmiz tranzit xarakterli mühüm bir regionda təhlükəsizlik amili formalaşdırıb;
- İqtisadi münasibətlərdə yalnız şəffaflığa və dürüstlüyə, dotsluğa əsaslanan təzislər səsləndirir;
- Coğrafi imkanların yaxın - uzaq tərəfdaşlar üçün səmərəli istifadə halına gətirib;
- İstər ənənəvi, istərsə də yeni enerji mühitində etimadlı tərəfdaş kimi özünü sübut edib;

- Fərqli sivilizasiyaların birgə əməkdaşlıq planlarının formalaşdırılmasında yer alması kimi vacib ştrixləri ön sıraya çıxarıb

- Nəhayət, fərqli düşüncəyə, fərqli baxışlara malik siyasi qütblər arasında bənzərdən missiya həyata keçirir.

Bu təzislər öz növbəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki hazırkı uğurlu yerini müəyyənləşdirir. Bu mənada, təbii olaraq bütün kontingentlərin Azərbaycanla olan marağı, əməkdaşlıq istəyi günü-gündən artmaqdadır.

PƏRVİZ SADAYOĞLU

Zəngəzur dəhlizindəki layihələr tamamlanır

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisinin 93 faizi başa çatıb

Azərbaycan və Türkiyə Prezidentlərinin təməlini qoyduğu, uzunluğu 123,6 km olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisinin 93 faizi tamamlanıb. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin məlumatına görə, Zəngəzur dəhlizi layihəsinin texniki göstəriciləri, yolun yüksək keyfiyyətlə və müasir standartlara uyğun inşa edilməkdədir. Yolun texniki dəyərcəsi 1B meyarına əsaslanır ki, bu da yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır. Eni 14-21 m arasında dəyişən yolda hərəkət zolaqlarının sayı 4-6 arasında müəyyən edilib. Layihə çərçivəsində 261 boru, 55 alt keçid və 28 körpü inşa edilir, 19 körpünün tikintisi artıq yekunlaşıb, 8 körpüdə tikinti işləri davam edir. Ayrıca, yol boyunca 3 tunel də tikilir. Tunellər üzrə tikinti işləri artıq böyük ölçüdə tamamlanıb.

Horadiz-Ağbənd dəmir yolu xətti də sürətlə inşa etdirilir

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun inşası, Azərbaycanın infrastruktur sahəsində atdığı mühüm addımlardan biridir. Bu avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistralının bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Zəngəzur dəhlizinin ən mühüm nəqliyyat qovşaqlarından biri olan Horadiz-Ağbənd dəmir yolu xəttində tunel və keçidlərin inşası da qrafikə uyğun sürətlə həyata keçirilməkdədir. Dəmir yolu xəttinin tikintisi işlərinin təxminən 65 faizi başa çatdırılıb, Uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca 60 metr enində ərazilərin minadan təmizlənməsi tam yekunlaşıb, əlavə genişlənmələrin tələb olunduğu hissələrin isə minadan təmizlənməsi işləri tamamlanmaqdadır. Hazırda ox üzrə uzunluğu 110,4 kilometr olan yolun 104 və 106-cı kilometrərində demiryol tu-

nelləri inşa olunur. Yolun ön strateji nöqtələrindən biri olan 106-cı km-də inşa edilən tune-



lin uzunluğu 1071 metrdir və burada ən qabaqcıl texnoloji avadanlıqlardan istifadə edilməklə bütün zəruri infrastruktur yaradılır. Yeni Avstriya üsulu ilə yerinə yetirilən işlər tunelin görkəm və relyef baxımından strateji imkanlarını artırır, tunel boyunca ən müasir texniki təchizatların yaradıl-

ması gələcəkdə dəmir yolu xəttinin elektrifikasişılmasında da mühüm əhəmiyyət kəsb edəcək. Bundan başqa, Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən strateji keçidlərdən biri olan 771 metr uzunluğundakı 23 aşırım-

Mincivan dəmir yolunun tikintisi irəliləyir

Yeri gəlmişkən, Zəngəzur dəhlizinin bir hissəsi kimi xüsusi əhəmiyyət daşıyan Mincivanda da işlər sürətlə davam etdirilir və zəruri infrastruktur, logistika təminatlarının gələn ildə tamamlanması nəzərdə tutulur. Araz çayının sahilində - respublika əhəmiyyətli Əhmədboyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerlə-

şən Mincivan böyük bir dəmir yolu şəbəkəsi ailəsinə qoşulmaqla region ölkələri, Türk dövlətləri üçün xüsusi əhəmiyyət daşıyacaq.

Zəngəzur dəhlizinin tikintisi yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir. İstər Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, istərsə də Horadiz - Ağbənd demiryol xətti Avrasiya nəqliyyat bağlantısının mühüm komponenti olacaq Zəngəzur dəhlizinin bir hissəsi kimi həm Naxçıvanla birbaşa əlaqəni təmin edəcək, həm də Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsindəki mövqeyini daha da gücləndirəcək.

Çinin müəllifi olduğu “Bir kəmə, bir yol” təşəbbüsünün ön strateji qovşağı - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta

kommunikasiya vasitəsi anlayışından daha güclü iqtisadi-siyasi mahiyyət daşıyır və Çindən Avropaya sürətli və qısa makrokommunikativ sistemə çevrilir. Eyni zamanda, bu dəhliz Azərbaycanın yeni nəqliyyat strategiyasının ən mühüm hissəsi olmaqla çoxşaxəli və balanslaşdırılmış tranzit siyasətini ifadə edərək birbaşa sosial rifah və geniş həmrəylik, iqtisadi əməkdaşlıq formatına əsaslanır. Zəngəzur

Orta Dəhliz-Zəngəzur xətti regionda geniş həmrəylik ideyasına əsaslanır

Dəhliz) quruculuğu istiqamətində formalaşdırılan reallıqlardan doğan iqtisadi-siyasi zərurətlər də Zəngəzurun istifadəyə verilməsi tezliyini şortləndirir. Beləliklə, bu nəhəng nəqliyyat infrastrukturunu Azərbaycanın təkcə Naxçıvanla yol-nəqliyyat bağlantısını təmin edən

dəhlizi regionda iqtisadiyyatın inkişafını sürətləndirmək və strateji əlaqələri gücləndirmək, bütün tərəflər üçün dayanıqlı rifahın təmin edilməsində mühüm bir vasitə olacaq.

ELBRUS CƏFƏRLİ

Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

Aprelin 15-də Milli Məclisdə TÜRKPAPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclası keçirilib. İclas “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda həsr olunub.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin təmsilçiləri, TÜRKPAPA-nın Baş katibi və digər rəsmi şəxslər iştirak ediblər. İclası giriş nitqi ilə açan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Türk dövlətləri ilə bütün sahələrdə, o cümlədən parlament səviyyəsində əlaqələrin güclənməsi ölkəmizin prioritet məsələlərindəndir. Komitə sədri TÜRKPAPA-nın mühüm platforma kimi strateji hədəflərin həyata keçirilməsində önəmli addımlar atıldığını, üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verdiyini söyləyib.

A.Nağıyev TÜRKPAPA-ya üzv ölkələrin parlament komitələri arasında mütəmadi görüşlərin keçirilməsini təqdirəlayiq hesab edib. O, deyib ki, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, digər formatlarda iş birliyinin genişləndirilməsi tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın və ölkələrimizin ortaq maraqlarına xidmət edir. Quruma üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin iclaslarının bu sahədə əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Gələcəkdə müdafiə sənayesi, müdafiə və təhlükəsizlik sahələrində Türk dövlətləri ilə parlamentlər səviyyəsində çoxtərəfli əməkdaşlığın uğurla davam etəcəyinə inamını ifadə edən komitə sədri bu iclasın məhsuldar olacağını, aparılan səmərəli müzakirələrin birgə işbirliyimizin dərinləşməsinə öz töhfəsini verəcəyini söyləyib.

Sonra iclasda Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar çıxış edərək, ötən il

TBMM-nin evsahibliyi ilə keçirilmiş müdafiə komitələrinin birinci iclasını xatırlayıb. Tədbirin Türk dövlətləri arasında birliyin gücləndirilməsi baxımından önəmini qeyd edib. Bu gün dünyada baş verən proseslər, artan təhlükələr fonunda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın, sülhün, əmin-amanlığın təşviqinin böyük əhəmiyyət kəsb etdiyi bildirib.

O, TÜRKPAPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələrinin toplantılarının keçirilməsinin parlament diplomatiyası vasitəsilə regional əməkdaşlığın güclənməsində mühüm rol oynadığını vurğulayıb. Hulusi Akar bildirib ki, quruma üzv dövlətlər təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün öz səylərini əsirgəmirlər. O, parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf etdirilməsi, qurumun fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində gələcəkdə atılacaq birgə addımların vacibliyi barədə fikirlərini səsləndirib.

Hulusi Akar Türk xalqlarının daha da yaxınlaşması, ölkələr arasında bütün sahələrdə əlaqələrin inkişafı, birgə strateji layihələrin həyata keçirilməsi istiqamətində ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin önəmindən danışib. Komitə sədri Azərbaycanın Qarabağ uğrunda haqlı mübarizəsində əldə etdiyi Zəfəri bütün Türk dünyası və dünya birliyi üçün bir nümunə olduğunu vurğulayıb.

O, qeyd edib ki, Türk dövlətləri arasında əməkdaşlığın inkişafı regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir, həmçinin dünya miqyasında Türk dünyasının beynəlxalq təsirini artırır.



İclasda Qazaxıstan Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin üzvü Amangeldi Nuqmanov ölkəsinin TÜRKPAPA-ya üzv dövlətlərlə dostluq münasibətlərinə malik olduğunu, əlaqələri ən yüksək formada inkişaf etdirmək və vahid türk ailəsinə daha da yaxın olmaq istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini söyləyib. O, qeyd edib ki, beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq müdafiə, habelə siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafı, ölkələrin milli və birgə təhlükəsizliyi ilə əlaqədar məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

Qırğız Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Eldar Sulaymanov öz çıxışında bu gün global təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu qeyd edib, bu məsələlərin həllin-

də parlament diplomatiyasının rolu barədə söhbət açıb. Türk dövlətlərinin beynəlxalq proseslərdə aktiv iştirakı və birgə təşəbbüsləri barədə fikirlərini bölüşüb.

Özbəkistan Ali Məclisi Senatının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Kutbidin Burxanov dünyada gedən geosiyasi proseslər fonunda Türk dövlətləri birliyinin möhkəmləndirilməsi və regional

həmrəyliyin dərinləşdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. TÜRKPAPA üzv dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində inteqrasiyanın gücləndirilməsi üçün strateji addımların atılmasına diqqət cəkib. O, strateji əməkdaşlıq planlarının Türk dünyasının təhlükəsizlik sahəsində koordinasiyasını artırmaqla yanaşı, regiondakı sabitliyin möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib.

İclasda çıxış edən Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici işlər və müdafiə komitəsinin sədri Yasemi Öztürk bildirib ki, Türk dövlətlərinin birliyi həm regional sabitliyə, həm də global miqyasda ədalətli dünya nizamının formalaşmasına yönəlib. O, Türk dövlətləri arasında bütün sahələrdə olduğu kimi, təhlükəsizlik məsələlərində də əməkdaşlığın gücləndirilməsinin vacibliyi

barədə də fikirlərini səsləndirib.

Sonra TÜRKPAPA-nın Baş katibi Mehmet Süreyya Er çıxış edərək, tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, qeyd edib ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində dövlətlərimiz arasında birlik və həmrəyliyin daha da dərinləşməsi, hər sahədə əlaqələrin inkişafı mühüm rol oynayır. Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın ortaq təhdidlərə cavab verilməsi, strateji məqsədlərimiz, regional sabitlik baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Mehmet Süreyya Er bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də parlament diplomatiyasının önəmli rolundan danışib. O, ölkələrimizin və ümumilikdə bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün atılan addımlarda parlamentlərin qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının özünəməxsus yerini qeyd edib.

İclasda çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri Ramid Namazov, Qaya Məmmədov, Gülşən Paşayeva, Samir Vəliyev, Rizvan Nəbiyev, Səbinə Salmanoğlu, Aydın Mirzəzadə, Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin üzvləri Abdurrahim Dusaq, Aşkın Genç, Zuhral Karakoç Dora və başqaları Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi və bu sahədə parlamentlərin rolu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Qeyd edək ki, iclasın gündəliyindəki məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Nardar BAYRAMLI



dirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə olmaqla yanaşı, dəhşətli qəddarlıqlara görə məsuliyyətin müəyyən edilməsi prosesini sarsıdır. Fransanın bu cür müdaxiləsi cinayətkarları qorumaqla, cəzasızlığın davamına xidmət edir. Fransa regional işlərimizə qarşımaq əvəzinə, təkəbr Azərbaycan deyil, müxtəlif dövlətlər tərəfindən böyük tənqidlərə məruz qalan, xüsusən də dənizasırı ərazilərində və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməlidir”.

XİN: Parisin “sivilizasiya missiyası” iflasa uğrayıb

XİN rəsmisi qeyd edib ki, Fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb. “Həç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası”nın mənəvi cəhətdən iflasa uğradığını nümayiş etdirir. Sülhə xidmət etməyən və regionda sabitliyə xələf gətirən addımlara son qoymağı

Fransadan tələb edirik”, - deyərək A.Hacızadə vurğulayıb.

XİN rəsmisinin açıqlamasından göründüyü kimi, 30 il ərzində Ermənistanın işğalçı siyasətinin nəticələrinə biganə qalan Fransa indi öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan haqqında əsassız olaraq dezinformasiya yayır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq reallıqları təhrif etmək üçün cəfəngsəhifədir. Eləcə də, Fransa Avropa İttifaqının missiyasını itirdi, altındakı əsaslarını Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirib.

Fransanın siyasəti regionda vəziyyəti gərginləşdirməyə hesablanıb

Yeri gəlmişkən xatırladaq ki, Fransanın Ermənistanı səfəri Oliviye Dekotini dəfələri Azərbaycanla sərhəddə gəlib, hansısa “təfə” aparmağa çalışıb. Eləcə də, Ermənistanla səfər edən Fransa rəsmiləri və deputatları da Avropa İttifaqının Ermənistanı müşahidəçilər missiyasının üzvləri ilə birlikdə Azərbaycanla sərhəddə olublar. Bir müddət əvvəl isə missiyanın avtomobil karvanında Aİ-nin bayrağı ilə yanaşı, Fransa bayrağının da olması rəsmi Parisin gerçək niyyətini aşkara çıxarmış oldu.

Beləliklə, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır. Rəsmi Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normalaşmasına zərər vurur.

Nardar BAYRAMLI

İlk dəfə...

Bakı Təşəbbüs Qrupunun keçirdiyi beynəlxalq konfrans BMT-nin tədbiri olaraq qeydiyyatda düşüb

Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsəddə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının 2023-cü ilin iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə və xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı çoxlu sayda beynəlxalq konfrans təşkil edib.

Yeri gəlmişkən, BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Afrikaəsil xalqların Daimi Forumunun 4-cü sessiyası keçirilib. BMT Baş Assambleyasının 2021-ci il 2 avqust tarixli qətnaməsi ilə yaradılmış Daimi Forum quldarlığın və kolonializmin səbəb olduğu ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər



görmür. Beynəlxalq hüquq çərçivəsində dünyada kolonializmə qarşı mübarizə aparan, müstəmləkəçiliyin fəsadlarını beynəlxalq müstəvidə ifşa edən Bakı Təşəbbüs Qrupu ilə Daimi Forum arasında qurulmuş əməkdaşlıq nəticəsində Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası nümayəndələrinin tədbirdə iştirakı təmin edilib.

Tədbirdə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov rəhbərlik etdiyi təşkilatın dekolonizasiya istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verərək, Fransa və Niderlandın əsarəti altında olan ərazilərin bu gün də kolonial idarəetmədən əziyyət çəkdiyini təəssüflə xatırladı. Onun sözlərinə görə, 2023-cü ilin iyul ayında Qoşulmama Hərəkatının nazirlər toplantısında təsis olunmuş Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkə əsarəti və neokolonializm rejimi altında yaşayan xalqların azadlıq və müstəqillik uğrunda mübarizələrinə daim və qətiyyətlə dəstək verir, həmrəyliyi və praktiki yardımını özünə öhdəlik kimi qəbul edir. Abbasov bildirib ki, Afrika və Afrika mənşəli xalqlar da müstəmləkəçiliyin törətdiyi faciələrdən kənarda qalmayıb: “Yaşamaq, azadlıq, bərabərlik, mədəni kimlik və dekolonizasiya hüquqları imtiyaz deyil. Bunlar BMT Nizamnaməsində, Qoşulmama Hərəkatının Bəndə qaldırıldığı və digər bir çox beynəlxalq sənədlərdə təsbit olunmuş ümumbəşəri insan hüquqlarıdır.

Buna baxmayaraq, bir çox Afrika ölkələri və Afrika mənşəli insanlar üçün bu hüquqlar hələ də reallıqdan çox arzu olaraq qalmaqdadır. Son iki il ərzində təşkilatımız təxminən 30 beynəlxalq konfransa ev sahibliyi edib.

İcraçı direktor əlavə edib ki, müstəmləkəçilik irsinin sadalanan mənfii təsirləri hələ də müstəmləkə siyasətindən əziyyət çəkən Qvadelup, Martinik, Boneyra, Sen Martin, Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Reunyon, Mayot, Korsika və digər ərazilərdən olan müstəqillik hərəkatlarının nümayəndə və liderlərini, dekolonizasiya üzrə ekspertləri və tədqiqatçıları bir araya gətirir: “Bu gün biz burada yalnız tarixi müzakirə etmirik, həm də gələcəyi formalaşdırırıq. Bu forum tarixən kənarda



qalmış Afrika mənşəli xalqların səslərinin global miqyasda eşidilməsi üçün mühüm bir platformadır”.

A.Abbasov forum çərçivəsində Bakı Təşəbbüs Qrupunun “Dekolonizasiya: Sakit İnqilab” adlı yan tədbir təşkil edəcəyini bildirib və iştirakçıları konfransa dəvət edib. O, sona əlavə edib ki, bu mübarizə tək cəhətli, daha inklüziv və insan hüquqlarına hörmət edən bir gələcəyin qurulmasına yönəlib.

BTQ-nin xətti ilə Forumda iştirak edən Qvadelup, Sint Maarten, Reunyon, Martinik, Fransız Qvianasından olan nümayəndələr də çıxışlarında Fransa və Niderlandın kolonial siyasətini qınayıb, ölkələrinin tezliklə müstəqil olması üçün səylərini birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə, həmçinin BTQ-nin sifarişli ilə BMT-nin tanınmış eksperti, ABŞ vətəndaşı Karlayl Korbin tərəfindən hazırlanmış “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı hesabat sessiyasının iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, Forum çərçivəsində mediaya açıqlama verən BTQ-nin icraçı direktoru A.Abbasovun sözlərinə görə, son zamanlar Bakı Təşəbbüs Qrupu Afrika əsilli xalqların Daimi Forumu ilə sıx əməkdaşlıq qurub. O deyib ki, Bakı Təşəbbüs Qrupunun Afrika əsilli xalqların Daimi Forumunun 4-cü sessiyası çərçivəsində keçirdiyi beynəlxalq konfrans ilk dəfə BMT-nin tədbiri olaraq qeydiyyatda düşüb.

N.BAYRAMLI

Fransadan tələb edirik!

Fransa Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmir. Rəsmi Paris “ermənilərdən çox ermənilik” edərək hər fürsətdə ölkəmizlə bağlı qərəz və böhtan dolu mövqə sərgiləyir. Bugünlərdə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Avropa İttifaqının XİN başçılarının iclasında Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycan haqqında birtərəfli və ermənilərin mövqeyinə uyğun fikirlər səsləndirməsi də bunun göstəricisidir.

Jan-Noel Baro niyə Ermənistanın silahlandırılmasından danışır?

Azərbaycanın Xarici İşlər Nazirliyi isə fransız nazirin iddialarını rədd edərək pisləyib. Nazirliyin mətbuat katibi bildirib ki, Fransanın siyasətindəki ikili yanaşma - sülh niyyətini bəyan edərkən münəqişəyə sürükləyən davranışlar narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur. Onun sözlərinə görə, Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi, onun davamlı anti-Azərbaycan mövqeyi ilə yanaşı, sülh prosesinə xələf gətirir və bu, nazir Jan-Noel Baronun regional gərginliklə bağlı açıq şəkildə narahatlığını ifadə etməsi ilə tamamilə ziddiyyət təşkil edir.

A.Hacızadə deyib ki, sülh müqaviləsi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da Fransa tərəfi yaxşı başa düşür ki, sülh sazişinin imzalanması və davamlı sabitlik digər məsələlərlə yanaşı, əsas problemlərin, xüsusilə də Ermənistanın konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasını, habelə Minsk qrupunun və ATƏT-in digər əlaqəli strukturlarının rəsmi şəkildə ləğvini tələb edir: “Bəşəriyyətə qarşı cinayətlərdə təqsirlən-

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib



2025-ci il aprel ayının 15-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.

Əvvəlcə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov iclasın gündəliyində duran məsələ - “2026-2030-cu illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın layihəsi barədə Şura üzvlərinə məlumat verib. Bildirib ki, rəsmi statistika məlumatlarının beynəlxalq müqayisəliliyinin təmin edilməsi üçün milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və dünya statistika sisteminə inteqrasiyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə onun rəhbərliyi ilə başlanmış və sonrakı illərdə uğurla davam etdirilən islahatlar rəsmi statistikanın da inkişafına güclü təkan vermiş, statistika sisteminin hüquqi bazası yaradılmış, bu sahədə ardıcıl olaraq icra edilmiş 6 dövlət proqramı çərçivəsində milli statistik təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən statistik yükün azaldılması, rəsmi statistika istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi, keyfiyyəti idarəetmə sis-

teminin tətbiqi, məlumatların işlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətlərində mühüm tədbirlər görülmüşdür. T.Budaqov vurğulayıb ki, qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, qəbul edilmiş müxtəlif dövlət proqramları və strategiyalar üzrə qarşıya qoyulmuş hədəflərə, habelə dayanıqlı inkişaf məqsədlərinə nailolma vəziyyətinin statistik qiymətləndirilməsi, artan istifadəçi tələbatının qarşılanması, eləcə də beynəlxalq müqayisəliliyin təmin olunması üçün tətbiq olunan statistik metodologiya, təsnifat və digər standartlarda baş verən dəyişiklik və təkmilləşmələr rəsmi statistikanın inkişafı ilə bağlı yeni strateji hədəflərin müəyyənəşdirilməsini və reallaşdırılmasını şərtləndirir. Bu məqsədlə hazırlanmış “2026-2030-cu illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın layihəsinə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə statistik göstəricilər sisteminin, metodologiyaların hazırlanması və təkmilləşdirilməsi, müşahidələrin aparılması, əldə edilən statistik məlumatların yayımı, ümumilikdə rəsmi statistika qarşısında duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası məqsədilə statistik istehsalın hüquqi və informasiya təminatının, beynəlxalq əməkdaşlığın, sta-

tistika orqanlarının maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, habelə milli statistika sisteminin növbəti çoxillik dövr üzrə strateji inkişaf prioritetlərinin müəyyənəşdirilməsi məsələləri daxil edilib.

Daha sonra Komitə sədrinin müavini Yusif Yusifov Statistika Şurasının üzvlərinə Dövlət Proqramının strukturu, hədəf göstəriciləri və prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihəyə ümumilikdə 42, o cümlədən sosial, iqtisadi və çoxsəhəli statistika sahəsində müşahidələrin təşkili və onlara dair metodologiyaların təkmilləşdirilməsi üzrə 24, rəsmi statistika istehsalının hüquqi və informasiya təminatı üzrə 4, beynəlxalq əməkdaşlıq üzrə 3, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi üzrə 8, milli statistika sisteminin strateji inkişaf prioritetlərinin müəyyənəşdirilməsi üzrə 3 tədbir daxil edilib.

Sonra Statistika Şurasının üzvləri əvvəlcədən onlara təqdim edilmiş Dövlət Proqramı layihəsi ilə bağlı öz müsbət fikirlərini bildirmiş, sənədin qanunvericiliyin tələblərinə uyğun hazırlandığını, beynəlxalq trendlər nəzərə alınmaqla növbəti dövr üçün milli statistika sistemi qarşısında duran vəzifələri əhatə etdiyini qeyd edərək onun aidiyyəti üzrə təqdim olunmasını məqsəduyğun hesab etmişlər.

11-ci Toplantı...

Bakıda QİƏT-ə üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun toplantısı keçirilib



Aprelin 15-də Bakıda Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAf) 11-ci Toplantısı keçirilib. BRAf region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.

Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələrinin, həmçinin Azər-

baycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin məsul şəxslərinin və media təmsilçilərinin bir araya gəldiyi toplantının əsas mövzusu “Media xidmətlərində uşaqların müdafiəsi”dir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Audiovizual Şuranın sədri İsmət Səttarov foruma qatılan qonaqları salamlayıb, qarşıda duran məsələlərdən danışib. O bildirib ki, Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısının Bakıda keçirilməsi olduqca qürurvericidir. Zəngin mədəniyyətə, tarixə, adət-ənənələrə malik bir çox ölkəni birləşdirən, eyni zamanda, müasir siyasətdə mühüm rol oynayan forumun Bakıda keçirilməsi bizim

üçün böyük şərəf və böyük məsuliyyətdir.

I.Səttarov qeyd edib ki, forumun iştirakçı ölkələri arasında bir çox sahədə olan uğurlu əməkdaşlıqla yanaşı, media əlaqələrinin də genişləndirilməsi vacibdir: “Hesab edirəm ki, forum bizim tənzimləmə sahəsindəki əməkdaşlığımızı gücləndirməyə və onu yeni səviyyəyə çıxarmağa kömək edəcək”.

Çıxış edən BRAf-ın Baş katibi Deniz Güçer isə deyib ki, bu platforma yalnız mövcud vəziyyətin qiymətləndirilməsi üçün deyil, həm də gələcək strategiyaların hazırlanması, regional əməkdaşlığın gücləndirilməsi və tənzimləmə proseslərinin daha səmərəli təşkili baxımından mühüm zəmin yaradır. Hər bir görüş zamanı üzv ölkələr bir-birinə ilin xülasəsini təqdim edir, bununla yanaşı, daha güclü əməkdaşlıq üçün ortaq bacarıqları salamlayıb, qarşıda duran məsələlərdən danışır. O bildirib ki, Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısında yeni konsepsiya qəbul etdik. Bu konsepsiya çərçivəsində üzv ölkələr razılaşdırılmış mövzu üzrə illik təcrübə mübadiləsi aparır. Bu il isə diqqətimizi yayım xidmətlərində uşaqların müdafiəsinə yönəltmişik”, - deyərək Deniz Güçer vurğulayıb.

O qeyd edib ki, müasir media mühiti uşaqların informasiyaya çıxışını asanlaşdırsa da, eyni zamanda, onların uyğun olmayan məzmunla qarşı daha həssas olmasına səbəb olur. Uşaqlar və gənclər

texnoloji yeniliklərə tez uyğunlaşır və məzmunu sürətlə istehlak edirlər. Ancaq bu məzmunun bəziləri onların psixoloji və fiziki sağlamlığına mənfi təsir göstərə bilər. “Gündüz saatlarında yayımlanan bəzi xəbərlər, seriallar və reklamların uşaqlara zərər verə biləcəyini şahid oluruq. Eyni zamanda, uşaqların mediada necə təqdim olunması da diqqətlə yanaşılması gereken vacib məsələdir. Onlar və yaxınları ilə bağlı yayımlarda uşaqların gələcəyinə təsir edə biləcək görüntülərdən və detallı məlumatlardan yayınmaq son dərəcə vacibdir”, - deyərək Baş katib əlavə edib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Merve Safa Kavakçı çıxışında bildirib ki, qarşıya çıxan ciddi çətinliklərə baxmayaraq, təşkilat fəaliyyətini uğurla davam etdirir və müvafiq tədbirləri həyata keçirir. Layihələrin ardıcıl şəkildə davam etdirilməsi və genişləndirilməsi daha sıx əməkdaşlığın qurulması baxımından böyük əhəmiyyət daşıyır. “Biz artıq növbəti vacib addımları atmalıyıq. Bu isə bütün sahələrdə daha güclü əməkdaşlıq deməkdir”, - deyərək o, vurğulayıb.

Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAf) 11-ci Toplantısında Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan, eləcə də Azərbaycandan olan təmsilçilər

media savadlılığını təşviq etməklə yanaşı, dezinformasiya ilə mübarizədə formalaşdırdıqları dəyərli təcrübə və strategiyalarını bölüşürlər.

BRAf-ın daimi katibi Çağlayan Çağlar isə qeyd edib ki, cəmiyyətlərimizin sağlam informasiya mühitinə çıxışı üçün vətəndaşlara tənqidi düşüncə bacarıqları qazandıran tənzimləyici mexanizmlər son dərəcə vacibdir: “BRAf-ın ötən illər ərzində əldə etdiyi uğurlar bu sahədə gələcək istiqamətləri dəqiq şəkildə müəyyənəşdirib”.

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev çıxışında bildirib ki, 1998-ci ildə ölkəmizdə senzura ləğv olunub. Azərbaycan bu addımı atan ilk postsəvət ölkəsi olub. Onun sözlərinə görə, bu gün ölkədə söz və media azadlığı təmin olunub, hər bir fiziki və ya hüquqi şəxs sərbəst şəkildə media qurumu yarada bilər. Media sahəsini tənzimləyən müvafiq qanunvericilik bazası da mövcuddur.

Qeyd edək ki, tədbir çərçivəsində son zamanlarda üzv ölkələrdə audiovizual medianın tənzimlənməsi sahəsində baş verən yeniliklərə həsr olunmuş ümumi sessiya, habelə “Uşaqların müdafiəsi sahəsində hüquqi tənzimləmə və onun effektiv icrası” və “Uşaqların müdafiəsində media savadlılığının və valideyn nəzarətinin rolu” mövzularında panel sessiyalar təşkil olunub.

Bir yumruq kimi...

Mina terroruna qarşı diaspor siyasətimiz davam etdirilməlidir!



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbicilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır

Dünya azərbaycanlılarının həmrəyliyi vacib amildir. Milli birliyimiz milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə məhəbbət və bağlılıq hissələrini özündə təcəssüm etdirir. Ötən əsrin son onilliyində aktiv fəza-ya keçən erməni terrorizmi, işğalçılıq siyasəti ölkəmiz üçün ciddi problemlər yaradırdı. Ən təhlükəli məqamlardan biri isə erməni lobbisinin əli ilə aparılan yalan, böhtan təbliğatı idi. Azərbaycan əleyhinə iş aparan erməni lobbisinin təbliğat məşinini bəzi hallarda bir sıra dövlətlərdə baş verənlərlə bağlı fərqli, əks və yalan təəssürat yaradır.

Ona görə də diaspor və lobbicilik fəaliyyəti xüsusilə hazırki-dünyada yeni nizam qaydalarının formalaşdığı dövrdə böyük aktuallıq kəsb etməkdədir. Bu siyasi istiqamət bir çox ölkələrin siyasi gündəmində ən prioritet məsələlərdən birinə çevrilib. Xüsusilə, milli maraqların, dəyərlərin qorunması baxımından diaspor və lobbicilik çox vacib fəaliyyət sahəsi sayılır ki, bu da həmin fəaliyyət sahəsinə dövlətin diqqət və qayğısının güntü-gündən artmasını şərtləndirir.

Müharibə bitmə...də...

Çalışmalıyıq ki, xaricdə yaşayan soydaşlarımız daha mütləssəkil formada fəaliyyət göstərərək yaşadıkları ölkələrin, şəhərlərin siyasi həyatında yer alsınlar. Dünyada 50 milyon soydaşımız yaşayır, elə aktiv və strateji fəaliyyət qurmalıyıq ki, səsimiz daha da yüksəklərdən eşidilsin. Xalqımız 30 il ərzində Qarabağın işğaldan qurtarılacağı, doğma torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşayıb.

Artıq bu həsrətə son qoyuldu, Qarabağı azad, vətəni bütöv görmək arzusuumuz reallaşdı. Lakin Qarabağ müharibəsi bitmədi, xalqımız ermənilərin bir zamanlar basdırdığı minaların qurbanı olur. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimiz dünyanın ən çox minalarla çir-kəndirilmiş ərazilərindən biridir. İşğal dövründə Ermənistan ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Təəssüf ki, çirkin əməllərindən əl çəkməyən Ermənistanın mina terrorundan əziyyət çəkən vətəndaşlarımız bu gün də var.

Avropadakı Azərbaycan diasporundan etiraz məktubu

Aprelin 6-7-də Ağdam, Cəbrayıl rayonlarında mina partlayışlarının baş verməsindən sonra Avropadakı Azərbaycan diasporu ermənilərin mina terroruna

etiraz edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Avropadakı Azərbaycan diasporu BMT-nin Mİna Əleyhinə Xidmətinə (UNMAS) və İnsan Hüquqları üzrə Ali Komissarlığına (OHCHR), Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinə (EEAS) və ABŞ-dakı nümayəndəliyinə (EEAS Delegation to USA), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (ODIHR), Beynəlxalq Mİna Əleyhinə Kampaniyaya (ICBL), “Human Rights Watch”ın Avropa üzrə təmsilçisinə, “Amnesty International”ın Almaniya bölməsinə, “BBC News” (Böyük Britaniya), “Deutsche Welle” (Almaniya), “France 24” (Fransa), “Al Jazeera English” (Qətər), “The Guardian” (Böyük Britaniya) kimi media subyektlərinə etiraz məktubları ünvanlayıb.

Etiraz məktublarında Azərbaycan işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin hələ də aradan qalxmadığı və günahsız insanların həyatının hər an təhdid altında olduğu xüsusilə vurğulanıb. Ermənistan tərəfindən basdırılan və bu gün də faciəyə səbəb olan minaların xəritələrinin verilməməsi pislənilib.

Beynəlxalq qurumlar qarşısında mühüm öhdəlik

Bununla yanaşı, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin başa çatmasından bəri mina partlayışları nəticəsində 393 nəfərin həlak olduğu və ya xəsarət aldığı bildirilib. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınmasının və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsinin aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qaldığı xatırladılib.

Diaspor nümayəndələri beynəlxalq ictimaiyyəti Ermənistanın davam edən hərbi təcridatlarına və mina terroruna göz yummamağa, bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə qətiyyətli addımlar atmağa çağırıb.

Mina terroruna etirazlarda “Praqa Azərbaycan Mədəniyyət Evi”, “Macarıstan Azərbaycan Evi”, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”, “Bremen Azərbaycan Mədəniyyət Evi”, “Avropa Azərbaycan Mərkəzi”, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi, “Azərbaycan Türk Mədəniyyəti Assosiasiyası”, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Niderland - Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Fransa Azərbaycanlılarının Koordinasiya Şurası, “MADANI-Azərbaycanlıların Mədəniyyət, İdman, Düşünce, Həmrəilik və Gələcək İmkanlı Məkanı” platforması, İsveç-Azərbaycan Mədəniyyət Assosiasiyası, “Xarı-Bülbul” Dünya Azərbaycanlıları Mədəni Dərnəyi, “Qala” Yunanistan-Azərbaycan Dostluq Cəmiyyəti xüsusi aktiv fəaliyyət nümayiş etdirib.

Səlim

Sosial-iqtisadi inkişafın təzahürü

Əhalinin gəlirləri 7 faizə yaxın artıb

Azərbaycan iqtisadiyyatı 2025-ci ilin ötən 3 ayı ərzində enerji bazarındakı əlverişsiz mühitə baxmayaraq, dayanıqlı artım templərini qoruyub saxlayıb. İqtisadiyyatda artım tempi qeyri-neft ÜDM-i hesabına təmin olunub. Bu amil sosial sahələrdə də öz müsbət dinamikasını nümayiş etdirib. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 milyard 690,7 milyon manat təşkil edib. Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6,1 faiz artaraq 2023 manata çatıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, əhalinin gəlirlərindəki artım dinamikası ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz çoxdur. Ötən dövr ərzində ölkədə nominal əməkhaqqı da artıb. Belə ki, ölkə iqtisadiyyatında maddə ilə çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib. İqtisadiyyatın mədəncixarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Qeyd edək ki, bu dövrdə istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 5,9 faiz artıb. Bu isə əhalinin real gəlirlərinin inflyasiyanı bir neçə faiz-bənd üstələdiyini göstərir. Nəticədə həm əhalinin orta aylıq əməkhaqqı, həm də real gəlirləri inflyasiyanı üstələməklə onların sosial rifah vəziyyətinə müsbət təsir edib.

Minimum əməkhaqqının gəlirlərə təsiri

etibarən ölkəmizdə beşinci sosial islahat paketi çərçivəsində sosial artımların icrasına start verilməsi öz müsbət təsirlərini göstərmişdir. Dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, ilk növbədə, minimum əməkhaqqı 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılıb. Nəticədə minimum əməkhaqqındakı artımlar təkcə aşağı məşğələlərin deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edib. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) məşğələləri sərəncama uyğunlaşdırılaraq artırılıb. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqçılıq sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqı artıb. Eləcə də minimum pensiya məbləği fevralın 1-dən 280 manatdan 320 manata çatdırılıb, əmək pensiyaları 8 faiz yüksəlib. Həmçinin bir sıra dövlət orqanlarında əməkhaqları artırılıb ki, bu da əhalinin gəlirlər portfelinin böyüməsinə səbəb olub. Yaxın günlərdə digər sosial artımlar, yəni müavinət və təqaüdlərin yenidən hesablanaraq ödənilməsi də təmin olunacaq ki, bu amil də ilin ikinci rübündə əhalinin əməkhaqqı və gəlirlərinin ümumi məbləğlərinin artmasında müstəsna rol oynayacaq.

Əhalinin nominal əməkhaqqının və real gəlirlərinin artmasında 2025-ci ilin yanvar ayından



Beşinci sosial paketin icrası gəlirləri daha da artıracaq

Hazırda mövcud sosial-iqtisadi inkişaf göstəriciləri və qarşıdakı aylar üzrə proqnozlar ölkəmizin gəlir və büdcə imkanlarının 2025-ci ilin qarşıdakı aylarında da artacağını deməyə əsas verir. Mövcud makroiqtisadi

və əmək bazarında aparılan islahatlar əmək müqavilələrinin də sayının artmasına öz müsbət təsirini göstərmişdir. İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində

proqnozlar qeyri-neft sahələrində əhalinin gəlir əldə etmə imkanlarının yaxşılaşacağına zəmin yaradır. Yeri gəlmişkən, iqtisadiyyatda işləyənlərin sayında da artım baş verib. Cari ilin 2 ayı ərzində maddə ilə çalışan işçilərin sayı 1758,8 min nəfər olub ki, onların 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərirlər. Bununla yanaşı, iqtisadi fəallığın yüksəlməsi

həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2025-ci ilin aprel ayının 1-nə 1 milyon 866 min 821 təşkil edib. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 436 min 770 vahid artaraq 976 min 692 olub. Ümumilikdə, 2019-cu ilin əvvəli ilə müqayisədə son 6 ildə əmək müqavilələrinin sayı təxminən 465 min vahid artıb.

E.CƏFƏRLİ

Kriptovalyuta təlimlərinin hansı faydaları var?

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı, ASAN İnnovativ İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzinin dəstəyi ilə Bakıda üçgünlük intensiv “CryptoA2Z” təlimləri keçiriləcək. Mərkəzdən bildirilib ki, təlim proqramı kriptovalyuta və blokçeyn sahəsində biliklərini artırmaq istəyənlər, həmçinin bu sahəni yeni öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Tədbirin məqsədi Azərbaycanca “Binance” ekosisteminə tanıtmaq və genişləndirmək, eləcə də yerli dövlət qurumları ilə əməkdaşlığı gücləndirməkdir.

Maraq böyük olsa da...

Məlum olduğu kimi Azərbaycan da kriptovalyutalara investorlarda böyük maraq olsa da, ümumi moneitar yanaşma konservativdir. Kriptovalyuta sektoru yüksək riskli investisiya aktivləri olduğundan onun maliyyə sektorunda tətbiqi təhlükəli sayılır. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sort xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk ələtlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində bu istiqamətdə tədbirlər görmək niyyətindədir.

Bundan başqa, kriptovalyutanın kəskin qiymət sıçrayışları valyuta seqmentində də narahatlıqlar yaradır. Blokçeyn texnologiyaları üzrə global ekspertlər hesab edirlər ki, 2025-ci ildə isə bu sahənin potensialı özünü real olaraq göstərəcək və dünya maliyyə sistemində kəskin təsirləri olacaq. Kriptovalyuta bazarının 2025-ci ildə böyüməsi və təsiri bu sənayeni maliyyə sektorunda aparıcı rolunu artırır. Hətta “Bitcoin”in “Mastercard”, “Viza”, “SWIFT” ödəniş mübadilə sistemində inteqrasiyası mümkün hesab edilir. Bir sözlə, artıq “Bitcoin” həm yığım, həm də təda-

vül vasitəsinə çevrilməklə global maliyyə sistemini dəyişdirməkdədir. Bu isə bazara institusional investorların gəlməsinə, likvidlik və sabitliyin yüksəldilməsinə, investorları yeni maliyyə ələtlərinin cəlbinə şirnikləndirir.

Bütün bunları nəzərə alaraq Azərbaycanın investorları üçün də kriptobazara maraq artır, bəzi səhmdarlar global maliyyə ələtlərinə sərmayə etməyə meyl edir. Mövcud situasiyalarda ona işarə edir ki, nə qədər konservativ baxış olsa belə, artıq global gəlirlər digər ölkələri, o cümlədən blokçeynə ehtiyatla yanaşan Azərbaycanın da bu sistemə inteqrasiyasını labüdləşdirir. Risk və təhdidlərə rəğmən, ölkəmizdə son illərdə kiberhücumlara qarşı dayanıqlı platformaların qurulması, xüsusilə də Kibertəhlükəsizlik Mərkəzinin yaradılaraq fəaliyyətə başlaması, davamlı olaraq müxtəlif sahələrin təmsilçiləri üçün kibertəhlükəsizlik təlimlərinin keçirilməsi blokçeyn texnologiyaları üzrə gözlənilən təhdidlərin qarşısını almağa imkan verir.

Yeni reallıqlar kriptovalyutani Azərbaycana da gətirə bilər

Hazırda ölkəmizdə “Rəqəmsal hökumət”ə keçidin təmin edilməsi və “Hökumət buludu”nun yaradılması istiqamətində işlər dayanmadan davam etdirilir. Ölkəmizdə texnoloji inkişaf, rəqəmsallaşma, süni intellektin tətbiqi artır, dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentlərində rəqəmsallaşma dayanmadan irəliləyir. Vətəndaşlar hətta öz kriptovalyutalarını yaratmaqda-

dır. İnkişaf meyarlari bir çox startapların da kriptobazara inteqrasiyasını sürətləndirməkdədir. Bir sözlə, biznesin global səhmdar və investisiya icmaları ilə ünsiyyəti genişləndirir, yeni maliyyə vektorlarına tələb ildən-ildə daha da çoxalır. Bütün bu amilləri nəzərə alaraq, kriptovalyuta və blokçeynlərin ölkəmizin bazarına “müdaxiləsi” qaçılmaz olacaq.

Kriptovalyuta ilə bağlı ölkəmizdə yetkin təcrübə və zəruri biliklərin olmaması isə bu sahəyə maraq göstərənləri ciddi təhlükələrə üz-üzə qoya bilər. Onların blokçeyn texnologiyaları haqqında nüfuzlu ekspert və global bazar iştirakçılarının təlim və tövsiyələrinə ehtiyacları var. Ölkəmizdə fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzi bu istiqamətdə maraqlı layihələr həyata keçirə bilər, yerli biznesin xarici investor dəstəyinə ehtiyacı böyükdür. Bu baxımdan 4SİM və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı ilə keçirilən “CryptoA2Z” təlimləri investor, bank və maliyyə icmasının kriptovalyuta və blokçeyn sahəsində biliklərinin artmasına mühüm rol oynayacaq.

Elbrus CƏFƏRLİ



Avropa İttifaqı tarixlə siyasəti qarışdırır...

Üzvlüyə namizədlərə verilən “göstəriş” nəyin təzahürüdür?

Müasir dünya tarixinə yön verən ən mühüm hadisələrdən biri məhz II Dünya müharibəsidir. Miqyasına görə II Dünya müharibəsi (1939-1945) tarixdə ən çox insan itkisi

sına səbəb olan münaqişə sayılır. Müxtəlif mənbələrə əsaslanaraq, ümumi insan itkisi 70-85 milyon nəfər arasında dəyişir ki, bu da 1940-cı ilin statistikasına əsasən təxminən dün-

ya əhalisinin 3 faizini təşkil edir. Bu rəqəmin 21-25 milyonu hərbi itkilər idi-sə, 50-55 milyonu mülki vətəndaşlar idi. Faşizm qarşı mübarizədə vahid cəbhənin təşkil edilməsi

bu global bələdən xilas olmaq üçün şərait yaratdı. Artıq bu qanlı müharibədən 80 il ötür - cəmi bir aydan da az bir müddətdən sonra bütün dünya faşizm üzərində qələ-

bənin ildönümünü, qeyd edəcək. Danılmazdır ki, bu qələbədə ən böyük pay sahibi isə keçmiş SSRİ respublikaları olub. Xüsusilə Şərqi Avropanın, Fransanın və digər ölkə-

lərin faşizmdən azad edilməsi uğrunda qanlı döyüşlər gedib. Müharibənin bitməsinin 80 illik yubiley öncəsi isə Avropa İttifaqı maraqlı bir addımla yadda qalır...

Al-dən tapşırıq: Qələbə günündə...

Avropa İttifaqı (Aİ), üzvlüyə namizəd ölkələrə 9 may tarixində Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyi tövsiyə edib. Bu barədə Aİ Xarici İşlər Şurasının Lüksemburqda keçirilən iclası çərçivəsində jurnalistlərə Latviyanın xarici işlər naziri Bayba Braje məlumat verib.

“Dünən axşam biz Qərbi Balkan ölkələrinin tərəfdarları ilə birlikdə olduq. Xarici siyasət və təhlükəsizlik məsələləri, o cümlədən sanksiyalarla bağlı çoxsaylı müzakirələr apardıq. Bu çərçivədə Aİ üzv dövlətləri namizəd ölkələrə çox açıq şəklildə bildirdilər ki, 9 Mayda Moskvada keçiriləcək paradada iştirak etməsinlər və bu cür səfərlər həyata keçirməsinlər, çünki bu, Aİ-nin dəyərlərinə uyğun deyil,” - deyə latviyalı diplomat bildirib.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiq Moskva paradında iştirak etmək niyyətində olduğunu bəyan edib.

Xarici mətbuatın yazdığına görə, bu faktı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da mətbuat konfransında təsdiqləyib. “Biz namizədlərə açıq şəklildə bildirdik ki, onlar mayın 9-da Moskvada keçiriləcək paradada iştirak etməməlidirlər”, - Kallas deyib.

Qeyd edək ki, faşizm üzərində qələbənin 80 iliyi ilə bağlı keçiriləcək paradada bir sıra dövlətlərin rəhbərlərinin iştirakı gözlənilir. Tədbirə Çin liderinin qatılacağı bildirilir. Belə ki, Rusiyanın Pekindəki səfiri İqor Morqulov fevralın 10-da bildirmişdi ki, Çin prezidenti Si Cinpin mayın 9-da qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Moskvaya gətməyi planlaşdırır.

Avropa rəqəmlərdə: II Dünya müharibəsinin acı nəticələri...

Vurğulandığı kimi, II Dünya müharibəsi boşer tarixində öz qanlı nəticələri ilə yadda qaldı. 6 ilə yaxın çəkən bu müharibədə milyonlarla insan öldürüldü. Bu döyüşdə, canından keçən döyüşçülər isə milyonlarla insanı, xüsusilə də avropalıları xilas etdilər. Qeyri-rəsmi olaraq elə cəmi 4 hərbi əsir düşərgəsindən yüz minlərlə insan xilas edilib. Məsələn,

faşist Almaniyanın ən böyük konslagerləri sayılan Buxenvalddə 21 min, Bergen-Belsəndə 60 min, Daçauda onminlərlə, Revenbrükdə isə 3500 insan faşizmin zülmündən xilas edilmişdi. 1945-ci ilin sonuna qədər Avropada təxminən 700 min nasist düşərgəsinin məbusları azad edilmişdi. Qeyd edək ki, bu rəqəm Aİ ölkələrini əhatə edən rəqəmdir...

Avropa İttifaqına üzvlüyə namizəd olan ölkələrin statistikasına gəldikdə isə:

- Albaniya: ümumi itkisi 28 min nəfər olub. 12 600 nəfər alban döyüşlərində yaralanıb, 44 500 nəfər isə

həbs olunub və ya deportasiya edilib;

- Bosniya və Herseqovina, Serbiya, Monteneqro: ümumi itkilərlə bağlı ayrılıqda dəqiq rəqəmlər mövcud olmasa da, keçmiş Yuqoslaviya daxilində ümumi itkiləri təxminən 1,7 milyon nəfər olub;

- Şimali Makedoniya: ümumi itkiləri təxminən 24 min nəfər olub;

- Ukrayna: ümumi itkilər: təxminən 7,5 milyon olub ki, bunun da 3,9 milyon mülki şəxs, 1,4 milyon isə hərbi qulluqçu olub;

- Moldova: ümumi itkiləri 260 min olub ki, bunun da 50 mini hərbi qulluqçu, 210 mini mülki şəxs olub;

- Gürcüstan: ümumi itkiləri təxminən 300 min olub ki, bunun da 190 mini hərbi qulluqçu, 110 mini mülki şəxs olub.

Tarixə hörmət...

lərin daxili işlərinə qarışmaqdır. Axı, bu qanlı döyüşlərdə həyatını itirmiş, canı-qanı bahasına milyonlarla insanın həyatını xilas etmiş insanların qarşısında Avropa kontingenti daha çox mədəni məsuliyyət daşıyır. Aİ-nin bu “tapşırığı” isə həmin mədəni borcun qarşılığında “cavabdır”...

S.İSMAYILZADƏ

İsraildən HƏMAS-a təklif...

Atəşkəs sazişi imzalanacaq mı?



Yaxın zamanda İsrail ilə HƏMAS arasında yeni atəşkəs sazişi imzalanma bilər. Qeyd edək ki, İsrail Misir vasitəsilə HƏMAS hərəkətinə Qəzza zolağında atəşi müvafiqəti dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamağı təklif edib. Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalının məlumatına görə, Qahirə İsrailin təşəbbüsü ilə bağlı HƏMAS-ı artıq məlumatlandırıb. Artıq HƏMAS rəhbərliyi İsrail ilə danışıqları davam etdirmək üçün Qəttərə nümayəndə heyəti göndərüb. “Associated Press” agentliyi öz məlumatında qeyd edir ki, Qəzza zolağında atəşəsin bərqərar olunması ilə bağlı keçirilməsi nəzərdə tutulan danışıqlar bu həftənin sonu və ya gələn həftə baş tuta bilər. Yeni sazişin anklavda hərbi əməliyyatlara son qoyulmasını təmin edib-etməyəcəyi sual altındadır. Xatırladaq ki, bundan əvvəl aprelin 12-də Qahirədə atəşkəsə bağlı danışıqlar keçirilib. Tərəflər HƏMAS-ın 8-10 girovu azad etməsinə nəzərdə tutan yeni mümkün atəşkəs razılaşmasını müzakirə ediblər.

Ən çox Misir maraqlıdır

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qəzzada atəşəsin elan olunması Misirə hava-su kimi lazımdır. Onun sözlərinə görə, Misir böyük humanitar böhranla üzləşmək istəmir. “Misirin öz strateji hədəfləri var. Şübhəsiz ki, Qəzzanı tərk etmək məcburiyyətinə olan yerli əhəlinin böyük əksəriyyəti Misirə üz tuta bilər. Bu, rəsmi Qahirəni çox narahat edir. Ona görə də bir il üç ay davam edən müharibə dövründə Misir Qəzza ilə sərhəd qapılarını bağlayaraq qaçaqın kütləsinin qarşısını aldı. Düzdür, müəyyən bir dövr ərzində Qəzzada atəşkəs təmin edildi, amma bir müddət bundan əvvəl yenidən hərbi qarşıdurma başladı. Demək olar ki, Misir humanitar böhranla üz-üzə qalıb. Eyni zamanda, Misirin atəşkəs sazişi ilə bağlı təşəbbüsündə digər bir məsələ də nəzərə çarpır. Misir Qəzza zolağında daimi atəşkəsə nail olmaqla Yaxın Şərqdəki proseslərdə həlledici rol oynamaq niy-

yətindədir. Yeni Qahirə Yaxın Şərqdə öz təsir imkanlarını artırmaq istəyir”.

İnadırcı görünür

Qısa bir zamanda İsrail ilə HƏMAS arasında dayanıqlı atəşəsin elan olunmasına gəlincə, A.Nərimanlı bunun qeyri-mümkün olduğunu bildirib: “Əgər belə bir atəşkəs elan olunacaqsa, bu, HƏMAS-a yəni-dən öz gücünü toplamağa və silahlı qüvvələrini səfərbər etməyə münasib imkan yaradacaq. İsrail isə bunu istəmir. Digər əsas məqam isə Misir tərəfindən təklif olunan atəşkəs sazişində HƏMAS-ın tamamilə tərk-silah olunması məsələsi qaldırılıb. HƏMAS bunu qətiyyətlə rədd edir və öz hərbi-siyasi mövcudluğunu davam etdirəcəyini bəyan edir. Bu baxımdan İsrail ilə HƏMAS arasında uzunmüddətli atəşkəs sazişinin imzalanması sual altındadır”.

İran əsas faktora çevrilir...

“Əgər İsrail HƏMAS ilə atəşkəsə razı olacaqsa, bu, birbaşa İsrailin Yaxın Şərqdə qarşıdakı dövlərdə atacağı addımlarla bağlı olacaq. Sözsüz ki, burada ən önəmli məsələ İran faktorudur. Bildiyimiz kimi, İranın nüvə məsələsi ən aktual mövzulardan birinə çevrilib. Artıq ABŞ ilə İran arasında bu istiqamətdə danışıqlar başlayıb. Bu danışıqların İsrailin maraqlarına nə qədər uyğun olub-olmayacağı bəlli deyil. Danışıqlarda iştirak edən tərəflərdən biri İrandır, Tehranın maraqları mütləq nəzərə alınmalıdır. İsrail İranda danışıqların uzunmüddətli prosesə çevrilməsindən narahatdır. Çünki İsrail rəhbərliyi hesab edir ki, bu, İrana nüvə silahı əldə etməsi üçün zaman qazandıracaq. Hazırda İsrail daha çox İranla hərbi müdaxilə ssnerasi üzərində işləyir. Həmçinin Tramp Netanyahu ilə mətbuat konfransında İsraili Türkiyə ilə problemlərini diplomatik yolla həll etməyə çağırıb. Hətta Tramp iki ölkə arasında danışıqlara vasitəçilik etməyə hazır olduğunu da bildirib. İrana qarşı proseslərin gətdiyi bir zamanda Türkiyə ilə qarşıdurmanın yaşanması İsrail üçün sərfəli deyil”.

Türkiyə amili

Politoloq qeyd edib ki, İranın əsas hədəfə çevrildiyi bir zamanda İsrailin Türkiyə ilə qarşıdurma girməsi qeyri-mümkündür. “Həm İsrail, həm də ABŞ üçün Türkiyə ilə münasibətlər önəmlidir. Bildiyimiz kimi, son olaraq Bakıda İsrail ilə Türkiyə arasında danışıqlar aparılıb. Həmçinin Tramp Netanyahu ilə mətbuat konfransında İsraili Türkiyə ilə problemlərini diplomatik yolla həll etməyə çağırıb. Hətta Tramp iki ölkə arasında danışıqlara vasitəçilik etməyə hazır olduğunu da bildirib. İrana qarşı proseslərin gətdiyi bir zamanda Türkiyə ilə qarşıdurmanın yaşanması İsrail üçün sərfəli deyil”.

Yunis ABDULLAYEV

Kanada Avropanı niyə silahlandırır?

Kanada Avropanın silahlanmasında iştirak etmək niyyətindədir. Qərbi KİV-lərinin məlumatına görə, Kanadanın Baş naziri Mark Karni Kvebek əyalətinə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Kanada Avropa İttifaqı və ittifaqın üzv ölkələri ilə hərbi-təhlükəsizlik sahəsində iki və çoxtərəfli əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır. M.Karni qeyd edib ki, Kanada global tərəfdarları ilə təhlükəsizliyi daha da gücləndirir, o cümlədən transatlantik məkanın sabitliyini və təhlükəsizliyini tam şəkildə təmin etmək üçün Avropanın silahlanması ilə bağlı planlar irəli sürüb. Hökumət başçısı əlavə edib ki, bu planın bir hissəsinə Ukraynaya hərbi yardımın davam etdirilməsi də daxildir. Baş nazir Kanadanın Rusiyanın küncə sıxışdırılması üçün söyləməsinə sona qədər davam etdirəcəyini də jurnalistlərin diqqətinə çatdırıb.

Ottava nə etməyə çalışır?

Qeyd edək ki, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra transatlantik məkanda ciddi durğunluq yaşanır. Belə ki, Tramp administrasiyasının Avropanın təhlükəsizliyinə biganə münasibət sərgiləməsi, öz müttəfiqlərinin məhsullarına yüksək faizli gömrük rüsumları tətbiq etməsi, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışması və Qrenlandiyanı ABŞ-a ilhaq etməyi planlaşdırması Kanada, Avropa İttifaqı və Avropanın aparıcı ölkələri tərəfindən nöinki birmənalı qarşılanmır, hətta onları qəzəbləndirib. Tramp öz çıxışlarında dəfələrlə bəyan edib ki, onun hakimiyyəti dövründə ABŞ Avropanın müdafiəsinə və hərbi-təhlükəsizliyinin təminatına əvvəlki münasibəti sərgiləməyəcək - o, bu səbəbdən Avropa ölkələrini təhlükəsizliyini təmin etmək üçün müdafiə xərclərini artırmağa çağırıb. ABŞ-in vitse-prezidenti Ceyms Devid Vens də Münhen Təhlükəsizlik konfransındakı çıxışında ABŞ-in yeni xarici siyasət strategiyasını bir daha Avropa ölkələrinin liderlərinin nəzərinə çatdırıb.

Sözsüz ki, Trampın mövqeyi Avropanı təşvişə salıb. Və bu, Kanadaya müəyyən mənada stimül verə bilər. Bəzi ekspertlər Kanadanın Avropa ölkələrini silahlandırmaq siyasətinin müəyyən məqsədlərə yönəldiyini hesab edirlər. Ekspertlər belə qənaətə gəliblər ki, Kanada Avropanın hərbi-müdafiə və hərbi-təhlükəsizliyinin təminatında ABŞ-ə əvəzləmək niyyətindədir. Onların iddialarına görə, Kanada Avropada öz hərbi mövqeyini möhkəmləndirmək üçün münasib imkanları axtarır, yəni ABŞ-a alternativ olmaq

istəyir. Xatırladaq ki, Mark Karni ölkənin baş naziri seçildikdən sonra çıxışlarının birində qeyd edib ki, əgər ABŞ Şimali Atlantika məkanında lider olmaq istəmirsə, Kanada bu rolu öz üzərinə götürməyə hazırdır. Eyni zamanda, iddia olunur ki, Avropa ölkələri özlərini gələcək təhlükələrdən qorumaq üçün Kanadaya üz tuta bilər. O ki qaldı ABŞ-in Kanadanın bu hədəfinə nail olmasına imkan verib-verməyəcəyinə, ekspertlər bununla bağlı müxtəlif fikirlər səsləndirirlər. Bəzi ekspertlər ABŞ-in buna imkan verəcəyini, bəziləri isə qeyri-mümkün olduğunu qeyd edirlər.

Trampın siyasəti Kanada və Aİ-ni bir-birinə yaxınlaşdırır

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Kanadanı Avropanı silahlandırmağa təşviq edən əsas Av-

ropa ölkəsi məhz Fransa-dır: “Trampın Kanada ilə bağlı söylədiyi fikirlər ABŞ-Kanada münasibətlərində böyük ziddiyyətlərə yol açır. Bu, Kanada daxilində ciddi siyasi böhrana səbəb olub. Tramp Avropalı müttəfiqlərini də xoş münasibət sərgiləmir. O, Avropa ölkələrinin liderlərini açıq şəkildə tənqid edir. Bildiyimiz kimi, istər Soyuq müharibə dövründə, istərsə də son otuz ildə ABŞ, Kanada və Qərbi Avropa ölkələri bir blokun üzvləri olaraq eyni mövqedən çıxış ediblər. Lakin Tramp

hakimiyyətə gələndən sonra bu blok daxilində fikir ayrılıqları müşahidə olunur. Trampın gömrük siyasəti vahid blokda ciddi problemlərin yaranmasına yol açır. Bu xüsusda, Avropa ölkələri öz təhlükəsizliyini təmin etmək haqqında düşünməyə başlayıblar. Kanadada Avropaya bu işdə yardımçı olmaq istəyir. Xüsusilə, bu məsələdə Fransanın Kanadaya təsir imkanları kifayət qədərdir. Kanadanın Avropanın silahlanma prosesinə cəlb olunmasının arxasında Yelisey sarayı dayana bilər”.

İ.Hüseynov Kanadanın transatlantik məkanda ABŞ-a alternativ olması ilə bağlı səsləndirilən fikirlərlə razı olmayıb. Onun sözlərinə görə, Kanadanın Avropanı qorumaq üçün resursları yetərsizdir: “ABŞ Kanadaya Avropada alternativ güc mərkəzinə çevrilməsinə heç bir zaman imkan verməz. ABŞ öz hərbi-müdafiə, hərbi-təhlükəsizlik, iqtisadi-siyasi və texnoloji imkanları cəhətdən fəvqəl bir dövlətdir. Vaşinqton öz global liderliyini heç bir dövlətlə bölüşməz”.

Yunis ABDULLAYEV

“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM- 0125984955, 0552004544 F.Ş.Ruhid Hüseynov - 0124349301, 0505357898
“Azərmetbuatıyayımı” ASC - 0124411991, “Ziya LTD” MMC - 0124977696, 0503067744
0124404694
“Soma” MMC - 0125940252, 0503336969
“PressInform” MMC - 0703400100, 0504560835
“Qaya” MMC - 0125667780, 0502352343
“Qasid” MMC - 0124931406, 0124938343

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



Eyni gündə anadan oldular...

Qəmbər Hüseynli və Çarli Çaplini nə birləşdirirdi?

Yaradıcılığının ən coşqun, çiçəkləndiyi bir vaxtda dünyanı tərk edib. 45 illik ömründə qayğılı, gərginliklə dolu illər yaşayıb. Sənət aləmində xalqına can-başla xidmət etmək vəzifəsini həyatının əsas mənası hesab edirdi. O, özünəməxsus musiqi duyumu, deyim tərz, orijinal üslubu ilə yazıb-yaradıb. Bütün yaradıcılığı boyu professional musiqi sənətimizin xalq tərəfindən daha çox sevilən janr və formalar hesabına zənginləşməsinə çalışıb. Bəstəkar Qəmbər Hüseynlinin bizə yadigar qalan mahnılar, romanslar və digər janrlarda sənət inciləri bədii-estetik dəyərinə görə bu gün də çox qiymətlidir.

Bu gün görkəmli bəstəkarın anadan olduğu gündür. O, 1916-cı il aprelin 16-da Gəncədə doğulub. Qəmbər Hüseynli deyirmiş ki, bəstəkar hər hansı janrda yeni əsər yaradarkən onun ünvanını - kimlər üçün yazdığını öncədən nəzərə almasa, özünü dinləyici yerində təsəvvür edib, ona “yad” gözlə baxmasa, həmin əsərin müvəffəqiyyətinə tam əmin ola bilməz. Ona görə də görkəmli bəstəkarın bütün əsərləri xalq ünvanlıdır.

148 dildə tərcümə...

Sovet cizgifilm sənayesinin şedevrlərindən olan “Nu, poqodi!” silsilə cizgi filmi-nin seriyalarından birində də bu mahnı məhz Azərbaycan dillində səslənib. “Cüca-

lərim” indiyədək 100-dən çox xarici dildə səslənib, 148 dilə tərcümə olunub. Dünyada “Cüclərim” qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin - müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur.

Sənətsünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi “Cüclərim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Bu mahnı sanki Azərbaycanın “vizit vərəqi” nə çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi “Cüclərim” mahnısının ifası ilə salamlayıb. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi...

Azərbaycanı dünyada tanıdan mahnı

Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanırdı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərindəki şəffaflığı, şairənə ehtiras və incəliyi duy-mayan çətin tapıla!

Ancaq bəstəkarın mahnı çəlgində öz tərəvəti, xalq tərənləri ilə kö-nüllər oxşayan, büt-ün dünyanı diyar-diyar dolayan bir sənət incisi də var - “Cüclərim”. Qəmbər Hüseynli deyəndə “Cüclərim”, “Cüclərim”in sə-dası, qəlboxşayan tərənləri ətrafa yayılarda isə Qəmbər Hüseynli yada düşür. Şair Tofiq Mütəllibovla birgə hə-lə 1948-ci ildə bu gözəl sənət incisini yaratması böyük sənət uğuru idi.



Bəxtəvər bəstəkar...

Vikipediya da bu mahnıyla bağlı maraqlı bir detal var. Vaxtilə Azərbaycan kino xadimləri Fransada olarkən, dünya şöhrətli aktyor, bəstəkar Çarli Çaplin gələnlərin Azərbaycandan olduğunu biləndə piano arxasına keçib “Cüclərim”i ifa edib və qonaqlara üz tutub deyib: “Siz

bu melodiyanın vətəndəsiniz?! Məndən o bəxtəvər bəstəkarla salam yetirin!”.

Yeri gəlmişkən, bu gün Çarli Çaplinin də anadan olduğu gündür. Dünya şöhrətli hər iki sənətkarın eyni gündə dünyaya göz açması da xoş, maraqlı bir təsadüf olaraq diqqətdən qaçmır...

Yeganə BAYRAMOVA

Hər kəs fərdi səsilə doğulur. Öz səsimiz, ailə üzvlərimizin və tanışlarımızın səsi hər kəsə aid olan fərdi xüsusiyyətlərdən biridir. Hətta insan səsi o qədər özünəməxsusdur ki, görmədiyimiz halda telefona cavab verərkən həmin insanı səsindən tanıya bilirik. Bizə bəxş edilən bu nemətlə ünsiyyət qururuq, sevinc, kədər kimi hisslərimizi və fikirlərimizi ifadə edirik. İnsan səsi müxtəlif tonlarına görə bu günə qədər düzəldilmiş musiqi alətlərindən milyon dəfələrlə üstün quruluşa və funksiyaya malikdir. Musiqi alətləri zaman keçdikcə köhnəlir, xarab olur, qulluğa ehtiyacı olur, ancaq səsimiz xarab olmadan, köhnəlmədən, özü-özünə qulluq edərək ömrümüz boyu bizə xidmət edir.

Bir səsin yaranması zamanı ən az 11 xarakterik nöqtə təsirlidir. Bunlar nəfəs ilə başlayan və içində səs teli, qırtlaq, boğaz, dil, diş, dodaq ünsürləridir. Bu 11 xüsusiyyət səsin yaranmasına təsir edir. Səsin yaranmasında beynin göndərdiyi siqnallar təsirli olduğu üçün insanın daxilindəki vəziyyət, gözlərdən və qulaqlardan gələn siqnallar da effektivdir.

Səs niyə qalınlaşır?

Ümumdünya Səs Günüdür

Qadınların səsi niyə incədir?

Maraqlısı budur ki, eyni səs tonuna sahib iki insanın olması mümkünsüzdür. Bəlkə də müəyyən təhsillə bənzər səslərin çı-

xarılması mümkün ola bilər, ancaq insanlar eyni səs tonuna malik ola bilməzlər. Qadınların səslərinin kişilərlə müqayisədə daha incə bir xüsusiyyətə sahib olmasının səbəbi səs tel-

lərinin quruluşu ilə əlaqədirdir. Qadınlara aid səs tellərinin uzun olması, onların səsinin daha incə olmasına səbəbdir. Kişilərin səs tellərinin qısa olması isə qalın quruluşa sahib olmalarına şərait yaradır.

Səslə bağlı maraqlı faktlar...

BBC-nin Elmi proqramı “The Curious Cases of Rutherford & Fry” insan səsi ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı maraqlı faktlar əldə edilib:

Araşdırmaya görə, körpələr valideynlərinin aksentini hələ ana bətnində olarkən mənimsəməyə başlayırlar. Tədqiqatçılar Fransa və Almaniya yeni doğulan körpələri müşahidə edərək müəyyən ediblər ki, körpələrin ağlaması səsi onların ana dilinin vəznini təkrarlayır. Bu xüsusiyyət əsasında körpələri onların ağlama səsinə uyğun olaraq ölkələri-nə müvafiq ayırmaq mümkündür.

Səsin əmələgəlmə prosesi döş qəfəsindən başlayır - nəfəs aldığımız havanı boğazımızdakı səs aparatına göndərdiyiniz zaman səs əmələ gəlir. Səs tellərindən hava axını keçəndə həmin tellər titrəməyə başlayır, nəticədə, cingiltili bir səs yaranır. Bundan sonra çənə, dil və damağın yumşaq hissəsi hərəkətə gəlməklə səs formalaşır.

Oğlanlarda yeniyetmə yaşlarında səs yüngülləşir - çünki kişilərdə boğazın səs telləri həmin dövrə aşağı enir, boğazlarında xirtə-dək əmələ gəlir. Səs telləri ilə ağız arasında məsafə uzanır və nəticədə kişilərin səsi daha yüngün çıxır.

İnsan yaşa dolduqca, onun özəlləri, səs

təlləri boşalır, nəticədə, yaşlı insan danışanda səs aparatından hava kənara sızır və danışq səsinə nəfəs səsi də qarışır. Eyni zamanda, uzun cümlələrə də danışmaq mümkün olmur, çünki, nəfəs çatmır. Yaşlaşanda özəllər boşaldığından, səs yəni-dən nazilə bilir. Araşdırma zamanı insan səsinin bədənə daha yavaş sürətlə yaşlaşdığı müəyyən edilib.



Səsin gümrah çıxmasını necə təmin etməli?

Yaşa dolduqca bədəniniz kimi, səsimizin də tellərini

sağlam saxlamaq üçün vaxtaşırı məşq etməliyik. Məsələn, xora yazılmaq ola bilər. Həm səsiniz qaydasında olacaq, həm də öylənəcəksiz, insanlarla ünsiyyətdə olacaqsınız.

Qeyd edək ki, bu gün Ümumdünya Səs Günüdür. Səs gününün qeyd olunması 1998-ci ildə Braziliya Lorinqologiya və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb. 2002-ci ildən Amerika Baş və Bəyün Cərrahiyyəsi Akademiyasının təşəbbüsü ilə hər il aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Həmin günün əsas məqsədi ictimaiyyəti səsin insan həyatındakı rolu və əhəmiyyəti, səsdə yaranan biləcək problemlər haqqında informasiya verməkdən ibarətdir.

Yeganə BAYRAMOVA

Allah rəhmət eləsin!

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı partiyanın Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayevə bacısı **Mahirə Əbilovanın** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.



“FarmHER” layihəsi uğurla başa çatdı

Azercell-in sosial layihə müsabiqəsinin qalibləri qadınların inkişafına töhfə verməyə davam edir

Şamaxıda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılmasına yönəlmis “Farm-

Kənd təsərrüfatı və aqromaliyyələşdirmə üzrə geniş beynəlxalq təcrübəyə malik mütəxəssis Ağaməhəmməd Alosmanov tərəfindən keçirilən təlimlərdə qadın iştirakçılara aqrobiznesin əsasları, maliyyə savadlılığı, bazar araşdırmaları və innovativ texnologiyalar üzrə nəzəri və praktiki biliklər əşılınıb. Proqram çərçivəsində iştirakçılar tanınmış sa-

hibkarlarla görüşərək real biznes təcrübələrindən də faydalanmaq imkanı əldə ediblər.

Layihə iştirakçıları əldə etdikləri bilikləri artıq gündəlik fəaliyyətlərində tətbiq etməyə başlayıblar. Təşəbbüsün onların həyatına qatdığı real dəyərlə və iştirakçıların təəssüratları ilə tanış olmaq üçün videomuzu izləyib bilərsiniz: <https://bit.ly/3RRVunq>

“FarmHER” layihəsi Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı” çərçivəsində “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunub. Proqramın məqsədi qadınların cəmiyyətə fəal inteqrasiyasını dəstəkləmək və onların sosial-iqtisadi rifahının artırılmasına töhfə verməkdir.

Mayın 4-ü Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə ölkənin idman gündəliyinin ən əhəmiyyətli tədbirlərindən biri olan “Bakı Marafonu 2025” baş tutacaq. Marafon minlərlə iştirakçını bir araya gətirərək sağlam həyat tərzinin və sosial həmrəyliyin təşviqinə töhfə verəcək.

Yarış iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək 21 kilometrlik dairəvi marşrut üzrə “Küləyə qalib gəl” şüarı altında mübarizə aparacaqlar.

“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək

Qeydiyyat Gənclik Mall, 28 Mall və Dəniz Mall-da fəaliyyət göstərən məntəqələrdə, həmçinin www.marathon.az saytı vasitəsilə onlayn şəkildə həyata keçirilir. Tələbələr üçün qeydiyyat ödənişsizdir. Qeydiyyat üçün son tarix 25 aprel



dir.

“Azercell Telekom” MMC 2017-ci ildən etibarən “Bakı Marafonu”nun baş sponsoru və eksklüziv tərəfdaşı kimi çıxış edir. Şirkətin rəhbər heyəti, əməkdaşları və korporativ müştəriləri bu il də önəməvi olaraq tədbirdə fəal iştirak edəcəklər.

Təsisçi:
Yeni Azərbaycan Partiyası
Baş redaktor:
Alıqş HƏSƏNOĞLU

www.yeniazərbaycan.com
mail@yeniazərbaycan.com
Ünvan: Bakı - AZ-1000. Üzəyir Hacıbəyli - 66
Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100
Lisenzia: N-B-317
Tiraj: 4888
Sifariş: 753
“Kapital Bank” ASC-nin Nərimanov rayon filialı
h/h - 33080019443900419109
kod - 200093
VÖEN - 1500486601

Qəzet “Yeni Azərbaycan”ın bilgisayar mərkəzində yığılıb, səhifələnilir və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilib.

Qəzet 1993-cü ilin
aprel ayından nəşr olunur.
Məsul nəvbətçi:
Yeganə Bayramova